

Azərbaycan Respublikası vətəndaşının pasportunun dəyişdirilməsi və rəsmiləşdirilməsi qaydası

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddətinin keçməsinə 1 il qalmış onu yenisi ilə əvəzləmək üçün aşağıda göstərilən sənədləri Səfirliyə təqdim etməlidir. Pasportu dəyişdirmək və yaxud rəsmiləşdirmək hüququna yalnız konsulluq qeydiyyatında olan şəxslər malikdirlər. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

Diqqət!!! Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti uzadılmır.

1. Ərizə-anket;

Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 sayılı qrafalardakı suallara tam cavab verin və 1.8 sayılı qrafanın altında (Şəxsi imzası) və 18 sayılı qrafada imza edin.

- 1. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;**
- Rəngli fotosəkil (35 mm x 45 mm);
- Pasportun əsli və surəti;
- Yaşadığı ölkənin səlahiyyətli orqanının verdiyi yaşayış üçün icazə sənədinin (A, B, C kateqoriyalı vizalardan başqa) surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi;
- Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 33,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbzın əsli (rüsum ödənilərkən qəzbdə Ad və Soyad qeyd edilməlidir);

Səfirliyin Bank rekvizitləri :

Embassy of the Republic of Azerbaijan,
Austria, 1130 Vienna, Hügelgasse 2,
Bank Austria UniCredit Group, Austria, Vienna,
Account: 01753297901,
IBAN: AT39 1100 0017 5329 7901
S.W.I.F.T: BKAUATWW

- Əgər nikahla əlaqədar yeni pasportda soyad dəyişdirilsə, onda nikah qeydinin aparılması haqqında sənədin surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi, habelə Səfirliyin Konsulluq şöbəsi tərəfindən verilmiş "Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin" surəti;
- Avstriya, Slovakiya və yaxud Sloveniyada yaşayan **18 yaşına çatmamış** uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər:

- Doğum haqqında şəhadətnamənin surəti;
- 2 rəngli fotosəkil (35 mm x 45 mm);
- Uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları

notarius tərəfindən təsdiq olunmalı və azərbaycan dilinə tərcümə olunmalıdır və ya valideynlərin imzalarının həqiqiyyəti Səfirliyin Konsulluq şöbəsi tərəfindən təsdiq olunmalıdır);
d) Nikah qeydi pozulmuşsa, Sizin ailə vəziyyətinizi təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamənin, məhkəmə qərarının və s.) surətləri;

1. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyatı İdarəsinin AR Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın avro ekvivalentinin keçirilməsi barədə qəbz əsl. Qəbzə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ölkədə ünvanınız göstərməlidir.

Beneficiary Bank	The International Bank of Azerbaijan
S.W.I.F.T. Code	IBAZAZ2X
Beneficiary	TREASURY DEPARTMENT OF CENTRAL GOVERNMENTAL ORGANIZATIONS (XIN)
Beneficiary account	COR-328518-EUR-3211-01

18 yaşına çatmış vətəndaşlar üçün pasportların rəsmiləşdirilməsi

Azərbaycan Respublikası vətəndaşının 18 yaşı tamam olduqda ona ümum vətəndaş pasportu rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket;

Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 sayılı qrafalardakı suallara tam cavab verin və 1.8 sayılı qrafanın altında (Şəxsi imzası) və 18 sayılı qrafada imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;

3. 2 rəngli fotosəkil (35 mm x 45 mm);

4. Doğum haqqında şəhadətnamənin əsl və ya təsdiq edilmiş surəti;

5. Qan qrupu haqqında arayış və onun tərcüməsi;

6. Ərizəçinin valideyninin pasportunun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin azərbaycan dilinə;

7. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi;

8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 33,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbz əsl (qəbz iki surətdə Soyad və s.d göstərməlidir);

Səfirliyin Bank rekvizitləri :

Embassy of the Republic of Azerbaijan,
Austria, 1130 Vienna, Hügelgasse 2,
Bank Austria UniCredit Group, Austria, Vienna,
Account: 01753297901,

IBAN: AT39 1100 0017 5329 7901

S.W.I.F.T: BKAUATWW

9. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzın əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir!

Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.

Beneficiary Bank
S.W.I.F.T. Code
Beneficiary

The International Bank of Azerbaijan
IBAZAZ2X
TREASURY DEPARTMENT OF
CENTRAL GOVERNMENTAL
ORGANIZATIONS (XIN)
COR-328518-EUR-3211-01

Beneficiary account

10. İnzibati cəza

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada **inzibati və cinayət məsuliyyəti daşıyırlar.**

Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə (maddə 331) əsasən, vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə

- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);
- Azərbaycan Respublikasının hüdudlarından kənarında Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən **20 avro miqdarda inzibati cərimə** edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.

Cərimə ödənilməsi üçün bank rekvizitləri aşağıdakılardır:

Beneficiary: State Treasury Agency

Beneficiary's Bank: Central Bank of Republic of Azerbaijan

Beneficiary's account No: 0132130001954

SWIFT code: NABZAZ2X

Bank address: Azerbaijan, Baku, R.Behbudov str. 32, AZ 1014

Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşının pasportu xarici ölkə ərazisində yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya vətəndaş vəfat etdikdə müvafiq pasport dərhal Azərbaycan Respublikasının hüdudlarından kənarında Azərbaycan Respublikasının müvafiq ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verilməlidir.